

Gözün aydın, tarixin sınaq saatında yumruq kimi birləşən xalqım!

Gözün aydın, tarixin sınaq saatında yumruq kimi birləşən cənnət Qarabağımızı 30 illik əsarətdən qurtaran xalqım. Gözün aydın, Qarabağın tacı Şuşam mənim, “mərdliklə, gözəlliklə qoşam mənim”! Gözün aydın, Cıdır düzü, qırx pilləkən, Daşaltı çayı, Xan qızı bulağı, Qala divarları, “Ərim gəldi” qayası. Gözün aydın, Xarıbülbül!

Qarabağın şöhrət ünvanı, qeyrət qalası Şuşa xalqımızın müqəddəs Vətən savaşının son akkordlarında, Dövlət bayrağı bayramına bir gün qalmış – noyabrın 8-də düşməndən azad edildi. 28 il gözlədiyimiz, inandığımız, həsrətində qovrulduğumuz gün gəldi. Gözünüz aydın olsun, şuşalılar. Bu qələbə Vətəndə və dünyanın hər yerində yaşayan azərbaycanlıların hamısını Şuşa sevinci ilə qovuşdurdu.

Bundan əvvəl isə qəhrəman əsgər və zabitlərimiz Füzulini, Cəbrayılı, Zəngilanı və Hadrutu yağı tapdığından xilas etmişdilər. Şuşanın 28 illik işğalına son qoyulması təcavüzkar Ermənistanın məğlubiyyətini bir günün içində sona yaxınlaşdırdı. Səhərişi gün 80-dən artıq yaşayış məntəqəsinin və strateji yüksəkliklərin ələ keçirilməsi ilə Ermənistan ordusu döyüşmək perspektivini tamamilə itirdi. Bununla işğalçı ölkənin hərbi-siyasi rəhbərliyi yerdə qalan 3 rayonumuzun döyüşsüz geri qaytarılmasına məcbur edildi. Artıq dünəndən Qarabağın qeyrət qapısı Ağdamda da dövlət bayrağımız dalğalanır. Yaxın günlərdə isə Kəlbəcər və Laçına da Azərbaycan Ordusu nəzarət edəcək.



Qarabağın tarixində Şuşanın xüsusi yeri olduğu kimi, bugünümüzdə bu qədim vilayətin Ermənistanın 28 illik işğalından azad edilməsində də bu şəhərin ölüm-dirim savaşları ilə ələ keçirilməsinin önəmi həlledici oldu. Qarabağ Azərbaycan üçün nə qədər qiymətlidir, Şuşa da Qarabağ və xalqımız üçün o qədər dəyərlidir. Artıq iki həftədir ki, qəddar düşmən milli ruhumuzun bu müqəddəs beşiyindən rüsvayçılıqla qovulub. Artıq Kirsdən, Bağırqan dağından, Qırxqız yaylaqlarından əsən küləklər Cıdır düzünü, sanki, dezinfeksiya edir, bu müqəddəs yerdə rəqs edən təlxəklərin izi-tozu qalmayıb.

Ruhunuz şad olsun, böyük Cavanşirlər nəslə Pənəhəli xan, İbrahim xan, Xurşidbanu Natəvan, ruhunuz şad olsun, Mir Möhsün Nəvvab, Cəbbar Qaryağdıoğlu, Üzeyir bəy, Bülbül, Hacıbəylilər, Ağaoğlular, Bədəlbəylilər, Şuşinskilər...

Ruhunuz şad olsun, Azərbaycana İlham Əliyev kimi oğul bəxş etmiş ulu öndər. Müzəffər ordumuz, Sizin vəsiyyətinizə oğul qeyrətiylə əməl edən cəsur Prezidentimiz, Ali Baş Komandan xalqımıza yalnız doğma Qarabağı deyil, həm də milli qürur hissini qay-



tardılar. Cəbhədə ordumuz düşmən istehkamlarını darmadağın etdiyi kimi, Prezidentimiz də illərboyu dünyanı sarmış mifləri dağıdıb, həqiqətlərimizi dünyaya çatdırdı. Uzun illərin yalanları bir ay içində dünyanın gözündə ifşa olundu.

Nə gizlədək, Qarabağın müvəqqəti də olsa yağı əlinə keçməsi başımızı vüqarla qaldırmağa imkan vermirdi. XX əsrdə böyük uğurlarımızla yanaşı, daim qövr eləyən yaralarımız da bizi müstəqilliyimizin xoşbəxtliyini bütün qəlbimizlə yaşamağa qoymurdu.

Hələ keçən əsrin əvvəllərində aldığımız yaralar– 1918-ci ilin mart soyqırımı, 1920-ci ilin aprelində XI Qızıl Ordu qarşısında müqavimət göstərməməyimiz, Gəncə üsyanının amansızcasına yatırılması, məşum “37-ci il”, Təbrizin “46-cı il 21 Azər” faciəsi, Bakının Qara Yanvar müsibəti, Xocalı soyqırımı, Ermənistandan, dədə-baba yurdlarından görünməmiş qəddarlıqla qovulan 200 mindən artıq soydaşımızın ağırları – bütün bu qaysaqqlanmış yaralarımıza 44 gündə məlhəm qoyuldu. 30 illik həsrət, xəcalət, nisgil bitdi...

Bir ay yarımın içində minillik tariximizin, bəlkə də, ən böyük, ən şərəfli zəfərinin şahidi olduq. Torpaqlarımızı qarış-qarış, kənd-kənd, şəhər-şəhər, təpəsi, yüksəklikləri, dağları, dərələriylə azad edən qəhrəman ordumuza eşq olsun! Şuşamızı inanılmaz hünərlə, şücaətlə, fədakarlıqla azad edən döyüşçülərimizə eşq olsun!

Əsgərlərimiz, zabitlərimiz, generallarımız qələbədən sonra sağ-salamat qayıdıb Zəfər paradında vüqarla iştirak etsinlər...

Zəfər yollarını qanıyla suvaran, doğma torpaqları yağı tapdığından qurtarıb doğma torpağa qovuşan şəhidlərimizin ruhu şad olsun.

Şükür ki, Polad iradəli Mübarizlərimizin qanı yerdə qalmadı. Gecə qaranlığında quldurcasına qətlə yetirilən dinc əhəlinin, yüzə yaxın insanın, körpə balaların qanı yerdə qalmadı.

Uçurulan məscidlərin, dağıdılan binaların, yandırılan meşələrin, güllələnən heykəllərin, susdurulan muğamların qisası alındı.

Dözümünüz qarşısında baş əyirəm, şəhid ailələri. Fədakarlığınızla fəxr edirəm iki cəbhədə döyüşən həkimlər, tibb bacıları, koronavirusa yoluxmuş xəstələri və ikiayaqlı virusların yaraladığı əsgərlərimizi həyata qaytaran yorulmazlar.

Alqış sizə, atəş altında ön cəbhədən xəbərlər çatdıran jurnalistlər, operatorlar.

Gözünüz aydın, insanların dərdlərini görəndə gözü yaşaran, şəhid ailələrinə, yaralılara, körpələrə ana səfqətiylə yanaşan, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım.

Bir daha gözün aydın, tarixin sınaq saatında yumruq kimi birləşən xalqım.

82 yaşım var, Allaha, taleyimə, ordumuza, Ali Baş Komandana dua edirəm ki, uşaqlığı-mın, yeniyetməlik çağımın, ahlil illərimin şəhəri Şuşanın azad olduğu günü görə bildim. Gözün aydın, azad edilmiş Qarabağ!

ANAR,
Azərbaycan Yazıçılar Birliyinin sədri,
Xalq yazıçısı